



Azərbaycan-Rusiya: dost, qonşu və müttəfiq

**Rusiya
Prezidenti
Vladimir
Putinin
Azərbaycana
dövlət səfəri -**

**ilk,
xüsusi,
tarixi**

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını qəbul ediblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Bakı Ağ Şəhər"də olublar.

Gəzintidən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü keçirilib.

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev və Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdəşyan Zonənlər Kafedralında olublar.

"Güllüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın və Rusiyanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan dövlət səfəri avqustun 19-da başa çatıb.



◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi


Azərbaycan-Rusiya:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində
Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər.

Rusiya Prezidenti Vladimir Putinin
rəsmi qarşılanma mərasimi olub



Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şəərəfinə fəxri qarovul dəstəsi düzülüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi. Prezidentlər birgə foto çəkdirdilər.

◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi

dost, qonşu və müttəfiq

Azərbaycan və Rusiya prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Vladimir Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbənd salamlayıram. Xoş gəlmisiniz. Görüşlərimiz müntəzəm karakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.

Qeyd etmək istədim ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyət səviyyəsindən çox məmnunmuşuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz baxımından faydalı olacaqdır.

Bir daha xoş gəlmisiniz. Sonra çıxış edən Prezident Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu, çox sağ olun.

İlk növbədə, dəvətə görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda olmağımıza, bu şəhərin gözəlliyinə bir daha


tamaşa etməyimiz çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.

Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskva səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı tökan verilib.

İqtisadi-ticarət əlaqələri uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzə Siz mənə deməmişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperativləri, nəqliyyat, logistika, yüngül sənayeden danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.

Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birləşə investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Humanitar əlaqələrə gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.



Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda - görək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyamızın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.

Yeri gəlmişkən, bilərəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti Günü keçirilib. Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.

Əlbəttə, dünən Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir.

Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazdakı vəziyyətdə iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini dikte

edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə.

Əgər biz Azərbaycanda Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəso edə bilirsək, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına götürüb çıxarsaq, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələr

aradan qaldırırsaq, buna çox sağ olardıq.

Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.

Bilərəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.

Yekunda dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox ölvərşlidir. Biz Bakımı sevirik. Şəhər gözəldir və on başlıca, bir çox başqa böyük yaşayış məntəqələrinin qibte edəcəyi səviyyədə inkişaf edir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Geniş tərkibdə görüş

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinizin üzvləri, Sizi Azərbaycanda bir daha səmimi-qəlbənd salamlayıram.

Dünən və bu gün artıq ikitərəfli gündəlik nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indiki işimizi geniş tərkibdə davam etdiririk.

İlk növbədə, Sizi bir daha salamlamaq istədim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlmisiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətəblərdən xəbər verir. Yəni



qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.

Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlar

rımızın yaxınlaşmasında növbəti mühüm addım olacaqdır.

Bir daha xoş gəlmisiniz. Prezident Vladimir Putin çıxış edərək dedi:

- Dəvətə görə çox sağ olun, İlham Heydər oğlu. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş

nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam həyətə buradadır.

Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyamızın iclasında münasibətlərimizin inkişaf

etdiyi bildirildi - təkə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmə yerinə yetiririk.

Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz "məhdud tərkibdə" adlansa da, tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.

Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları

müəyyənləşdirmək imkanı əldə etdilər.

Beləliklə, Sizə təşəkkürümü bildirirəm. Yəqin ki, hökumətlərarası komissiyamızın rəhbərlərinə söz vermək olar.

Prezident İlham Əliyev: Sağ olun.



◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi

Azərbaycan-Rusiya:

Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını qəbul etdilər.

"Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə "Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti" Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cəbrayilov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası

ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu"nu Azərbaycan Respublikasının əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayev və Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəhbəri Mixail İvankov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya



Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş'i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyası

İstehlakçılarının Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hö-

kuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş'i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyasının Bay-

tarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Danqvert mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təh-

sil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş'i Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muşaşko mübadilə etdilər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Vladimir Vladimiroviç. Hörmətli qonaqlar, əziz dostlar.

Əziz qonaqlarımızı bir daha səmimi-qəlbənd salamlayıram. Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkündürsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.

2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyanamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görürsən.

Biz iqtisadi-ticarəti münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.

Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi



öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik.

Biz, eyni zamanda məhdud formata keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yarandı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda səbitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, "Şimal-Cənub" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik.

Deməliyəm ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücü-

lük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.

Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücü-lük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq.

Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar müstəqim xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik.

Energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil etdik. Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi əlaqələndirəcəyik.

Həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışqlar apardığımız otazın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Aşçeron yarımadasının bütün sahilı boyu, həm də Azərbaycanın bütün sahilı boyu ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beşərəfli formata həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük.

Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formata da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Sonra Rusiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Vladimir Putinin bəyanatı

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar, həmkarlar.

Xanımlar və cənablar.

Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.

Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinə maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən six insanı və mədəni bağlar təşkil edir.

Dünən və bu gün keçirilən danışıqlar əsasında Sizə görüşümüzün, birgə işimizi başlanılması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasın-

da, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik. Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik.

Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleks üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların həllinə kömək edəcək. İndicə bunun necə baş verdiyinin şahidi olduq.

Danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticarəti əməkdaşlığın inkişafına diqqət yetirildi. Bu qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Artıq qeyd olundu, mən bu barədə bu gün görüşümüzün əvəzində də dedim - dörd milyard dollardan bir az çox dövriyyə var və ona artıq bu ilin birinci yarısında 17 faiz əlavə olunub. Azərbaycan iqtisadiyyatına 4 milyardan çox birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındaki 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir.

Azərbaycan Prezidenti elə indicə bizim fəaliyyət istiqamətlərimizdən danışdı. Onların hər biri bizim üçün real strateji əhəmiyyətə malikdir.

◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi

dost, qonşu və müttəfiq

Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər

Əvvəli 4-cü səh.

Hökumətlərarası Komissiyadan olan həmkarlar əsas iqtisadi qarşılıqlı fəaliyyət məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Komissiyanın bizim səfərimiz çərçivəsində Bakıda keçirilən növbəti iclası çox məhsuldar olub.

Artıq dediyim kimi, Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevindiririk.

Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm "LUKOYL", həm yığılma istehsalını təşkil edən "KamAZ", həm də "Sollers", "UAZ" var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdirlər. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.

"Transmaşholding" fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənərdə razı qalacaqlar.

Bizim "Şimal-Cənub" layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraqlar kontekstində istifadə etməyə imkan verəcək.

Humanitar əlaqələr fəal şəkildə genişlənilir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu.

Xoş əhəmiyyətli uğun olaraq, Azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik.

Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq. Ölkədə tədrisi rus dilində aparılan 300-dən çox məktəb, həmçinin Moskva Dövlət Universitetinin, Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət göstərirlər.



Hazırda, - biz elə indiçə bunu geniş tərkibdə görüş əsnasında müzakirə etdik, - Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü nəzərdən keçirilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır.

Rusiyada, həmçinin Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı

gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur. Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hərmətlə anırırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmədən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşısındakı 80 illiyini geniş şəkildə qeyd edək.

Artıq dediyim kimi, danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda

oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub.

Aktual beynəlxalq mövzulara da toxunulub. Xarici siyasətdə ölkələrimiz beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə töhfə verirlər.

Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sız əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində

"autriç" formatında görüşdə görməyə şad olacağıq.


Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normalaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.

Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verə bilər.

Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunluq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan və Rusiya prezidentləri "Bakı Ağ Şəhər"də olublar



Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Bakı Ağ Şəhər"də olublar.

◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi

Azərbaycan-Rusiya:

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşyan Zənənlər Kafedralında olublar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşyan Zənənlər Kafedralında olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçılarında Müqəddəs Mürdaşyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy dedi:

- Hörmətli Vladimir Vladimiroviç, hörmətli İlham Heydər oğlu, sizi Bakı şəhərinin Kafedral kilsəsində salamlamağa şadam, bu, mənim üçün böyük şərəfdir. Üstəlik, bu

gün İsa Peyğəmbərin mücəssəməsi günüdür.

Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların söyləri və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa

edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər oğluna təşəkkür etmək istəyirəm.

Prezident **Vladimir Putin:** Gözəldir. Sağ olun ki, dəstəkləyirsiniz.

Prezident **İlham Əliyev:** Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki

kimi hiss etmələrinə sadıq. Bu hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vahdət var.

Bildirildi ki, Bakı yeparxiyasının mərkəzi - Müqəddəs

Mürdaşyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M. Verbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər.

Kommunist rejimi dövründə məbəddən anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların ixtiyarına verilib.

Məbədin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib və burada

təmir-bərpa işləri aparılıb. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycan səfəri zamanı 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.

Prezident İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib

Avqustun 19-da Bakıda, "Gülüstən" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın və Rusiyanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.



◆ Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri -
ilk, xüsusi, tarixi

dost, qonşu və müttəfiq

Rusiya Prezidenti
Vladimir Putin Ulu Öndər
Heydər Əliyevin məzarını ziyarət edib



Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstəsi qoyulub.



Şəhidlərin xatirəsinə ehtiram



Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti şəhidlərin xatirəsinə anaraq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Səfər başa çatıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarrovul dəstəsi düzülüb.

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.



Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.

AZƏRTAC-ın xəbərinə görə, Qobustanda "Diri Baba" türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. "Diri Baba" türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədə-



niyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsat ziyarətəh kompleksində, eləcə

də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltaras Samir Kaçaşevnin ailəsi ilə görüşüb. Samir Kaçaşev 2016-cı il Aprel dö-

yüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı

ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Leyla Əliyeva Şamaxıda müxtəlif kondirlərin sakinləri ilə də görüşüb.



Azərbaycanın xarici siyasətinin uğurları



Strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik

Rusiya Prezidentinin Azərbaycana səfəri münasibətlərin inkişafına müsbət impuls verdi

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdü və qurduğu bütün əlaqələr bərabərhuquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir.

Dünya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır.

Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmonal olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyəyə olmayıb.

Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsinin sonucları 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusi-

ya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

İlham Əliyevin Vladimir Putinlə apardığı müzakirələr, əldə edilən nəticələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilmesini təsdiqləyir, ölkəmizin Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Eyni zamanda o da bəlli olur ki, Rusiya kimi dünya siyasətinin nizamını müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.

İki ölkə arasında iqtisadi münasibətlər də yüksək səviyyədedir. Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və müttəfiqlik qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Görüş zamanı liderlərin səmimi fikirləri də münasibətlərin yüksək səviyyəsinə əks etdirir. İlham Əliyev bildirdi

ki, Azərbaycan iki ölkə arasında qarşılıqlı fəaliyyətin səviyyəsinə çox məmnundur. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyətlə bağlı Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər mövcuddur. İki ölkə həm enerji, həm də nəqliyyat sahələrində əməkdaşlıq edir, humanitar əlaqələrə, həmçinin bir çox digər sahəyə xüsusi diqqət yetirilir.

Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticarət əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyardan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı dinamika yüksəkdir. 2023-cü ilin noticələrinə görə, 2022-ci ilə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib.

Vladimir Putin həmçinin Rusiyanın Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazır olduğunu bildirdi: "Əgər biz Azərbaycan ilə Er-

mənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəse edə bilsək, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxarırsaq, Sizinlə döfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələr aradan qaldırırsaq, buna çox sad olardıq".

Rusiya Prezidenti Bakın son illərdə daha da inkişaf etdiyini söyləyərək dedi ki, Bakı yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir.

Göründüyü kimi, iki ölkə arasında çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, İlham Əliyev Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.

Bir sözlə, Vladimir Putinin ölkəmizə dövlət səfəri, İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılıqlar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da inkişafına müsbət impuls verməyi oldu.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"

Azərbaycan əsl qardaşlığını, səmimi dostluğunu növbəti dəfə nümayiş etdirdi

Prezident İlham Əliyevin tapşırığı ilə təyyarəmiz Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir



Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200CS" amfibiya tipli təyyarəsi meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə Türkiyəyə göndərilib. Artıq bir neçə gündür təyyarə yanğınsöndürmə əməliyyatını davam etdirir.

Təmənnasız yardımlar

Səmimiyyət, dürüstlük, tərəfdaşlığa sadiqlik və digər bu kimi sadalamadığımız yüksək keyfiyyətlərlə yanaşı, ehtiyacı olana kömək göstərmək, dar gündə ona dayaq durmaq dövlət olaraq Azərbaycanın dünyaya tanıtıdır, respublikamızın beynəlxalq münasibətlər sistemində nüfuz və mövqeyini şüurləndirən yüksək siyasi-mənəvi amillərdir. Azərbaycan xalqının tarix boyu daşdığı yüksək mənəvi-əxlaqi dəyərlərdən irəli gələn bu keyfiyyətlər respublikamızın xarici siyasətinin də prioritet cəhətlərindən biri kimi özünü göstərməkdədir.

Bununla bağlı çoxsaylı misallar göstərmək olar. Məsələn, hələ 2006-cı ilin yanvarında Gürcüstanda enerji böhranı yarananda Azərbaycan köməyə çatmışdır. Həmin vaxt saxtalaşmış günlərdə qonşu respublika Azərbaycanın sayəsində enerji böhranından xilas ola bildi. 2008-ci ilin məlum avqust hadisələri zamanı da ölkəmiz Gürcüstanda enerji köməyini əsirgəməmişdi. 2015-ci ilin iyununda Gürcüstanın paytaxtı Tbilisidə leysan yağışları güclü daşqına səbəb olanda da Azərbaycan köməyə gəlmişdi. Həmin vaxt SOCAR təbii fəlakət nəticəsində zərərçəkənlərə yardımlar etmişdi.

Dost və qardaş Pakistanda baş vermiş zəlzələ və daşqın kimi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan tərəfindən bu ölkəyə maliyyə və humanitar yardımlar edilir. Heydər Əliyev Fondu qardaş ölkədə məktəb inşa edib, həmçinin humanitar və xeyriyyə xarakterli tədbirlər həyata keçirir.

Respublikamız hazırda Kahramanmaraşda humanitar fəaliyyətini davam etdirərək bu ərazidə aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Hazırda dövlətimiz tərəfindən Kahramanmaraş vilayətində 32 hektar sahəni əhatə edən "Azərbaycan" adlı yaşayış məhəlləsinin inşası davam edir. Məhəllədə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi olacaqdır. Binalardan 71-i yaşayış üçün nəzərdə tutulub.

Bəli, qardaş xoş gündə olduğu kimi, dar gündə də bir-birinin yanında olar. Necə ki, Azərbaycan öz nümunəsi ilə bunu təsdiq edir. Bu günlərdə amfibiya tipli təyyarəni yanğınlarla mübarizə məqsədilə Türkiyəyə göndərməklə Azərbaycan əsl qardaşlığını və səmimi dostluğunu növbəti dəfə nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycan dost və qardaş bildiyi ölkələrə və strateji tərəfdaşlara hər zaman münasibətlərinin bu cür məzmununda irəli gələrək səmimi olub. Etdiyi köməyə görə hər hansı qarşılıq, övəz güdməyib, bundan hansısa marağ və məqsəd naminə istifadə etməyib, yardım məsələlərini ikitərəfli əlaqələrin predmetinə çevirməyib. Əsl qardaşlıq və dostluq da belə olmalıdır.

Azərbaycanın nümunəsi

Dövlətimizin meşə yanğınları ilə mübarizədə Türkiyəyə yardım etməsi isə birinci dəfə

deyil. Xatırladaq ki, hələ 2021-ci ilin yayında Türkiyədə əsasən, turizm bölgəsini əhatə edən böyükmiqyaslı güclü meşə yanğınları baş verəndə yardım üçün ölini ilk uzadan ölkə Azərbaycan olmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müxtəlif qruplarla Türkiyəyə yollanmışdılar. Azərbaycanın çoxsaylı yanğınsöndürənləri, xüsusi təyinatlı xilasetmə texnikaları, amfibiya təyyarəsi yanğınlara daha güclü olduğu yerlərdə öz missiyalarını peşəkarcılıqla həyata keçirmiş, fəlakətin daha da genişlənməsinin qarşısını almışdılar. Ümumilikdə, həmin vaxt yanğınsöndürmə əməliyyatlarında Azərbaycanın 750-yə yaxın xilasedicisi, 100-ə yaxın xüsusi texnikası iştirak etmişdi.

Eləcə də ötən ilin fevralında Türkiyədə mərkəzi Kahramanmaraş olmaqla, bir neçə vilayət və şəhəri əhatə edən ard-arda dağıdıcı zəlzələ zamanı da ilk yardıma gələn Azərbaycan olmuşdu. Zəlzələ baş verəndən dərhal sonra dövlətimiz və xalqımız çağırış gözləmədən bütün yardım imkanlarını səfərbər etdi. Şiddətli 500 ton bombası gücünə bərabər hesablanan, 53 mindən çox insanın ölümü, 39 minə yaxın binanın dağıldığı, ümumilikdə 14 milyon insanın həyatına təsir edən həmin zəlzələ vaxtı ölkəmizdən Türkiyəyə çoxsaylı xilasedicilər, həkmlər, könüllülər, o cümlədən mobil səhra hospitaları, xüsusi texnikalar, qadrlar göndərildi. Dövlətimizlə yanaşı, xalqımız da Türkiyəyə yardım üçün səfərbər olundu. Türkiyəyə bir neçə təyyarə humanitar yardım göndərildi, o cümlədən Heydər Əliyev Fondu bu prosedura fəal iştirak etdi. Yardım aparılan yeri məşinlərin say-hesabı yox idi. Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Onu da qeyd edək ki, Türkiyədəki zəlzələ bölgəsini ən son tərkdən heyət də Azərbaycandan göndərilən yardım və xilasedici briqadalar olub.

Respublikamız hazırda Kahramanmaraşda humanitar fəaliyyətini davam etdirərək bu ərazidə aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Hazırda dövlətimiz tərəfindən Kahramanmaraş vilayətində 32 hektar sahəni əhatə edən "Azərbaycan" adlı yaşayış məhəlləsinin inşası davam edir. Məhəllədə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi olacaqdır. Binalardan 71-i yaşayış üçün nəzərdə tutulub.

Bəli, qardaş xoş gündə olduğu kimi, dar gündə də bir-birinin yanında olar. Necə ki, Azərbaycan öz nümunəsi ilə bunu təsdiq edir. Bu günlərdə amfibiya tipli təyyarəni yanğınlarla mübarizə məqsədilə Türkiyəyə göndərməklə Azərbaycan əsl qardaşlığını və səmimi dostluğunu növbəti dəfə nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycan dost və qardaş bildiyi ölkələrə və strateji tərəfdaşlara hər zaman münasibətlərinin bu cür məzmununda irəli gələrək səmimi olub. Etdiyi köməyə görə hər hansı qarşılıq, övəz güdməyib, bundan hansısa marağ və məqsəd naminə istifadə etməyib, yardım məsələlərini ikitərəfli əlaqələrin predmetinə çevirməyib. Əsl qardaşlıq və dostluq da belə olmalıdır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Azərbaycan-Rusiya münasibətləri möhkəm təməl üzərində qurulur

Vladimir Putinin ölkəmizə dövlət səfəri regional məsələlərin müzakirəsi baxımından da əhəmiyyətlidir

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin, regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Bu səfər Prezident İlham Əliyev tərəfindən yürüdülmüş xarici siyasətin cəmiyyətə çatdırılmasını göstərir".

Milli Məclisin deputatı Musa Qasımlı "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan xalqının tarixən formalaşmış ənənələrində həmişə qonşuya mehriban münasibət bəsləmək, onunla yüksək səviyyədə əməkdaşlıq etmək durub. Rusiya ilə də bizi müəyyən məsələlər yaxınlaşdırır: "İlk növbədə Rusiya bizim qonşumuzdur və bu ölkədə sabitliyin olması bizim faydamızdır. Eyni zamanda Rusiyada çoxmiqonlu Azərbaycan diasporu mövcuddur. Azərbaycan region və dünya siyasətində rolu getdikcə artır. İki ölkə arasında münasibətlərin normal və səmimi



olması heç bir dövlətin və ya dövlətlər qrupunun əleyhinə çevrilməyib. Azərbaycan dövləti yalnız öz milli maraqlarının yanında, maraqlarının təmin olunmadığı yerdə dövlətimiz heç bir zaman addım atmaz".



Heç bir dövlətin Azərbaycanı qonşularına qarşı vasitə kimi istifadə edə bilməyəcəyini vurğulayan deputat bildirib ki, belə cəhdlər həmişə boşa çıxıb. Azərbaycan yalnız milli maraqlarına yönəlmiş, onları təmin edən xarici siyasət yürüdü.

M.Qasımlı hesab edir ki, bu səfər Azərbaycanın mövq-

lərini daha da möhkəmləndirəcək, əməkdaşlıq daha da genişləndiriləcək, nəqliyyat, kommunikasiya, enerji və digər məsələlərdə yeni addımlar atılacaq. Təbii ki, bəzi ölkələrdə bu səfərin mahiyyətində kölgə salmaq istəyənlər olacaq. Amma onların hamısı bilməlidir ki, Azərbaycan bütün qonşularını ilə mehriban mü-

nasibət qurmaq üçün səy göstərir. Azərbaycan həmişə dost olan ölkələrlə münasibətlərini daha da möhkəmləndirməyə, dost olmayanları bitərəfləşdirməyə, dost çevirməyə çalışıb. Azərbaycanın xarici siyasətində düşmən yaratmaq məqsədi yoxdur.

Deputat deyib ki, Azərbaycan dövlətinin xarici siyasəti yalnız sülhə xidmət edir: "Bu səfər Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına və danışıqların başlanmasına da bir zəmin ola bilər. Prezident İlham Əliyev dünyamıqyaslı böyük dövlət və siyasət adamı olaraq birleşdirici gücdür, kin-küdurət, nifaqın aradan qaldırılmasına, sülhün yaradılmasına və əməkdaşlığın formalaşdırılmasına çalışan dünya səviyyəli liderdir".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"



Yer kürəsi Tanrının insana əmanətidir

Yer kürəsi ekoloji böhran qarşısındadır. İnsan dünyanı acınacaqlı hala salmışdır. Atmosferə atılan zəhərli qazlar o qədər çoxalmışdır ki, sözün həqiqi mənasında planetimiz istidən boğulur. Dünyamızın bir tərəfində yağıntılar şəhər və kəndləri, meşə və tarlaları altına alır, o biri başında quraqlıq hökm sürür, torpaq cadar-cadar olur.

Müxtəlif millətlərə, irqlərə, dinlərə mənsub olmağımıza baxmayaraq, sayımız 8 milyarda çatmış biz insanlar Yer adlı unikal bir planetdə yaşayırıq və belə demək mümkündürsə, hamımız onun övladlarıyıq, köçüb getməyə heç bir ayrı məkanımız yoxdur. Eyni Günəşdən isinirik, eyni havadan nəfəs alırıq. Bəs buna görə böyük Yaradana şükranlıq edirikmi, "həmd olsun varlığına, böyüklüyünə" deyirikmi? Axı insan yaranmışların ən alisidir. Öz zehni, düşüncəsi, əməlləri ilə təbiətin yaratdığı özəlliklərə yeni rəng qatan odur. Yüz illər, min illər bizdən əvvəl tikilən, ucaldılan möhtəşəm saraylara, tarixi abidələrə, qalalara baxanda heyrlənməyə biləmiz. Onların işə hamısını yaradan insandır. Elmin inkişafı ilə qazanan nailiyyətlər, edilən

koşflər də insan zəkasının məhsuludur.

Amma nə edəsən ki, bu nailiyyətlər və koşflər bəzən boşəriyyəyə, daha doğrusu, özümüzlə qarşı çevrilir. Atom enerjisini bombaya çevirib dünyaya meydan oxuyan insan deyilmi?! Bəli, dünyamızın problemləri çoxdur və onlardan biri, daha doğrusu, birincisi iqlim anomaliyalarıdır. Bu problemlə COP, yəni BMT-nin İqlim Dəyişmələri Konfransı məşğul olur. İlk belə konfrans 1995-ci ildə Berlində keçirilmişdir. Ötən il Dubayda təşkil olunan COP28-də qeyri-rəsmi məlumatlara görə, 70-80 min qonaq iştirak etmişdir. Azərbaycanda keçiriləcək COP29-da isə 199 ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Beynəlxalq tədbirlərə evsahibliyi etməkdə yaxşı təcrübəsi və dünyanın tələyüklü



məsələlərinin həllində töhfələri olan ölkəmizə belə bir tədbirin etibar olunması təbii- dir. Bu, Azərbaycanın haqqıdır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuş, Qarabağ "yaşıl zona" elan edilmişdir. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilikxana

qazlarının miqdarı Azərbaycanda 35 faiz azalacaq və işğaldan azad olunmuş ərazilər 2050-ci ilədək "Netto sıfır enerji" zonasına çeviriləcək.

Ümumiyyətlə, Azərbaycanda ekologiyaya həmişə diqqət mərkəzində saxlanılmışdır. Hələ Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə

böyük işlər görülmüşdür. Milli parklar yaradılmış, flora və faunanın qorunması üçün ardıcıl olaraq tədbirlər həyata keçirilmişdir. Həmin işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bunu gündəlik həyatımızda görürük. Təkcə paytaxtımızı götürək. Qara Şə-

hərin Ağ Şəhərə çevrilməsi, demək olar, hər ay şəhərdə yeni parkın salınması şahidi olduğumuz ekoloji tədbirlərin qısa siyahısıdır.

COP29-da bəşəriyyəti rəhatsiz edən ekoloji problemləri dövlət və hökumət başçıları, ekologlar, fikir sahibləri, alimlər, siyasətçilər müzakirə edəcək və inanırıq ki, çözümlər də. Çünki sonsuz kainatda Yeri Allah-taala tək, tay-bərabəri olmayan kimi yaradıb və onu insana etibar edib. Amma insan bu etibarın fəlsəfini dərk etmir, sözün birbaşa mənasında odaya oynayıb. Ən böyük fəlakət olan müharibələri nəzərdə tuturuq. Bir anın içində təbiəti külə çevirən, qocaya, cavana, qadına, uşağa fərq qoymadan insanları məhv edən müharibəni... Deyirlər, 6 hidrogen bombası Yer kürəsini orbitindən çıxarmağa bəs edir. Dünyada isə belə bombanın sayı yüzlərlədir. Kim zamanət verə bilər ki, bir gün ondan istifadə olunmayacaq. Allah bizə əmanət olan Yer kürəsini o gündən qorusun!

Seyran CAVADOV,
"Azərbaycan"

Daşkəsəndə "Yaşıl dünyamızda yaradıcı düşüncə" adlı yay düşərgəsi təşkil edilmişdir



Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xoşbəhş kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində "Yaşıl dünyamızda yaradıcı düşüncə" adlı yay düşərgəsi təşkil edilmişdir.

Düşərgədə keçirilən tədbirlərə Gəncə-Daşkəsən iqtisadi rayonunun tərkibinə daxil olan Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarından, eləcə də Gəncə və Naftalan şəhərlərindən ümumilikdə 50 nəfər yaradıcı gənc qatılmışdır.

Ulu Öndər Heydər Əliyev irsinin gənclər arasında təbliği, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin ekoloji maarifləndirmə və ətraf mühitin qorunması sahəsində könüllülük fəaliyyətinin genişləndirilməsi, həmçinin COP29-un iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək üçün irəliləyən təşəbbüslərə qoşulmaq məqsədilə keçirilən yay düşərgəsi 3 gün davam etmişdir.

Düşərgənin keçirildiyi müddətdə gənc rəssamlar təbiəti qorumağı təbliğ edən müxtəlif rəsm əsərləri çəkmə, təmizlik aksiyası keçirmiş, tullantılardan "yaşıl dünya"ya aid güşə yaratmışlar. Bundan başqa, gənclər musiqi, rəqs və müxtəlif tamaşalar nümayiş etdirmişlər. Düşərgənin keçirildiyi müddətdə gənclər tarixi abidələrə də ekskursiyalar etmiş, intellektual oyunlar keçirmişlər.

Düşərgənin sonuncu günü bağlanış mərasimi keçirilmişdir. Bağlanışda çıxış edənlər diqqətə çatdırırlar ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev gənclərə böyük inam bəsləyir, onlara hər zaman qayğı göstərir. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, mədəni inkişafı, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarlar bu gün dövlət başçısının ən çox diqqət yetirdiyi məsələlərdəndir.

Sonra tədbir konsert proqramı ilə davam etmişdir. Gənclər ətraf mühitin qorunması ilə bağlı səhnəciklər nümayiş etdirmiş, mahnılar oxumuş, rəqs etmişlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

COP29-dan dünya liderliyinə gedən yol

"Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası keçiriləcək. Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Dünyanın ən böyük və mətəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin evsahibliyi etməsi Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir".

AZƏRTAC xəbər verir ki, bu sətirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayevin məqaləsində yer alıb.

Azərbaycan beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Bu isə öz növbəsində dövlətin həyata keçirdiyi uğurlu inkişaf strategiyasının məntiqi nəticəsidir. Heç şübhəsiz ki, ölkədə qazanan bu və digər uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin müdrikliklə təkmilləşdirdiyi və yeni səviyyəyə yüksəltiyi uğurlu inkişaf strategiyası dayanır.

Dövlətimizin başçısı yüksək intellekti, mükəmməl diplomatik qabiliyyəti, effektiv və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanı qlobal miqyasda ön sıralara çıxarıb, ölkəmiz beynəlxalq təşkilatlar və dünya liderləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir. Təsədüfi deyil ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi yeni idarəetmə texnologiyaları sayəsində "sözümüz imzamız qədər keçərlidir" fikri ölkəmizin real siyasəti və onun nəticələrini təsdiqləyən prinsipi çevrilib.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyindən sonra ən böyük uğurlarından biri möhz İqlim Sammiti - COP29-a ev-



sahibliyi etməsidir. Dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə islahatların reallaşdırılmasına və hərtərəfli inkişafın təmin olunmasına da yol açıb. Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya dövlətləri arasında rəqabətə davamlı, effektiv və stabil inkişaf sahəsində layiqli yer tutması, kəmiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olması və vətəndaşlar üçün yüksək rifahlı həyat standartlarının təmin edilməsidir. Bu hədəfə çatmaq üçün ardıcıl tədbirlər görülüb və ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektə əsaslanan millətin forma-

laşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb.

Qeyd etmək lazımdır ki, əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycanın milli prioritetləri arasında təmiz ətraf mühitə nail olmaq və "yaşıl inkişaf"ı təşviq etmək öhdəliyi də var. Bu öhdəlik iqlim sahəsində fəaliyyəti və davamlı inkişaf naminə qlobal imperativlərə uyğunlaşmaq istiqamətində şüurlu sözləri əks etdirir. COP29-un əhəmiyyəti isə texnoloji mübadilə və innovasiyaları əhatə edən siyasətin uyğunlaşdırılması prizmasından kənara çıxır. Bu qlobal forumda ölkəmizə bağlı Azərbaycanın təkcə ekoloji problemləri həll etmək deyil, həm də özünü müasir innovasiyalara və rəqabətqabiliyyətli insan potensialının inkişafına töhfə verən ölkə kimi göstərmək imkanı verir. COP29-un Bakıda keçirilməsi ölkəmizin bu statusunun qlobal miqyasda tanınmasının, siyasi və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahə-

sində zəngin potensiala malik olmasının göstəricisidir.

Onu da demək lazımdır ki, ölkədə inkişafa yönəlik mühitin yaradılmasında həmçinin zamanında formalaşdırılmış vitse-prezidentlik institutunun, dövlət-özəl-vətəndaş cəmiyyəti tərəfdaşlığının örnək nümunəsini ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu var. Bu uğurlu fəaliyyət Prezident İlham Əliyevin nəzəri baxımından işlənilmiş və praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində yüksək səmərəyə malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Əminliklə qeyd edilə bilər ki, Prezident İlham Əliyevin strateji inkişaf kursu Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib və hər birimiz bu uca, ali hədəfə naminə öz töhfəmizi verməliyik.

Paytaxtın parkları genişləndirilir

◆ Bakı COP29-a hazırlaşır



Fotolar İlham Babayevindir

Şəhərlərə "yaşıl enerji" niyə lazımdır?



Şəhər iqtisadiyyatına yeni texnologiyaların daxil olmasında "yaşıl enerji"yə keçid əsas rol oynayacaq. "Trend" xəbər verir ki, dünyada şəhərlər quru ərazinin çox az hissəsini tutur. Buna baxmayaraq, dünya əhəlisinin əksəriyyətini, iqtisadi aktivliyi və enerji istehlakını ehtiva edir.

"Yaşıl enerji" sakinlər üçün ölverişli mühit yaratmağa kömək edir. Şəhər idarəetməsi və enerji təchizatında qabaqcıl texnologiyaların birləşməsi:

- iqtisadi artımı təşviq edəcək, çünki "yaşıl enerji" önəməli enerji ilə rəqabətə tab gətirə bilər, yeni iş yerləri yaradır və innovasiyaları təşviq edir;
- davamlı, ekoloji cəhətdən məsuliyyətli iqtisadiyyatı dəstəkləyəcək;
- insanlar üçün daha sağlam mühit yaratmaqla, onların həyat keyfiyyətini yaxşılaşdıracaq.

Bu üç istiqamət şəhərlərin qarşısında duran əsas məqsədləri təşkil edir. Onları qarşılamaq üçün enerji ödəməsinə əsaslı, sərfəli və ekoloji cəhətdən təmiz olmalıdır.

Bütün bu ehtiyacları ödəyən iki enerji mənbəyi külək və günəş enerjisidir. Bakı şəhəri də bu mənbələrdən öz payını alıb. Artıq dünyanın bir neçə böyük şəhərində "yaşıl enerji"dən istifadə olunur. Bu şəhərlərin sayı getdikcə artmaqdadır.

Bəzi şəhərlər artıq tamamilə bərpaolunan mənbələrdən enerji istifadəsinə keçiblər.

Şəhər iqtisadiyyatında binalar və nəqliyyat ən çox enerji istehlak edir. Müvafiq olaraq, bərpaolunan mənbələrə keçid evləri mini elektrik stansiyalarına çevirir. Onlar təkcə elektrik enerjisini qəbul etmir, həm də vahid enerji şəbəkəsini təmin edə bilərlər və küçələrdə daha çox elektrik avtomobilləri şütiyür.



Gənclik



● Dövlət siyasəti



Qalib ölkənin qalib idmançıları

XXXIII Paris Yay Olimpiya Oyunları Azərbaycan idmançıların ciddi nailiyyətləri ilə tarixə yazıldı. Gənc idmançılarımız ölkəmizi bu nüfuzlu beynəlxalq tədbirdə layiqətlə təmsil edərək, Azərbaycanca 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı, bayrağımızı yüksəklərə ucaltdılar.

Bu, müstəqil dövlətimizin Olimpiya Oyunlarında iştirak tarixinin ən parlaq uğurlarındandır. Təsəffüf deyil ki, Azərbaycan öldə edilmiş medalların sayına görə dünyanın ən güclü 30 ölkəsi arasında yer alıb. Müsləman ölkələri arasında isə dövlətimiz üçüncü yerdə qoralar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya qaliblərimizlə görüşündə vurğuladığı kimi, nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.

İdmançılarımızın daha əvvəlki Olimpiya Oyunlarında öldə etdikləri nailiyyətləri də xatırlasaq, bütün bunlar Azərbaycanın güclü idman ölkəsi olması faktını bir daha təsdiqləyir, gənclərimizə sağlamlıq və həyat tərzini stimullaşdırma tədbirlərini, idmançıların üçün yaradılmış şəraitin, uzun illərdir ki, qurularaq inkişaf etdirilən infrastrukturun ciddi nəticələr verdiyini göstərir.

Yay Olimpiya Oyunları əsrlərdir ki, bütün dünyanın xüsusi maraqla izlədiyi böyük bir idman bayramı, möhtəşəm mədəniyyət hadisəsidir. İdmanın olimpiya növləri ilə məşğul olan hər bir idmançı başlanğıcdan bu oyunlara iştirak etməyi, qələbə qazanaraq təmsil etdiyi ölkənin bayrağını qaldırmaq qarşısına hədəf qoyur. Dörd ildən bir təşkil olunan Olimpiya Oyunlarına qədərki çətin seçim mərhələlərindən, çoxsaylı yarışlardan keçməyi idmançı bu hədəfə nail ola bilər. Gecə-gündüz gərgin məşqlərlə bu oyunlara xüsusi hazırlaşmaq, dünyanın ən güclüləri ilə qarşılaşmaq, dünyanın ən yüksək performansına nail olmağa qatır. Eyni zamanda Olimpiya Oyunları bu tədbirdə təmsil olunan ölkələrdən də xüsusi hazırlıq tələb edir. Çünki burada idmançıların şəxsinde

həm də ölkələr yarışmış olur. Bütün xalqlar Olimpiya Oyunlarında onu təmsil edən idmançıların çıxışlarını böyük həssaslıqla izləyir. Qələbə anını, dövlət bayrağının ucaldılacağı, himnin səsləndiriləcəyi məqamı böyük intizarla gözləyirlər. Bu baxımdan xüsusilə qızıl medal qazanan idmançılarımız xalqımıza böyük qələbə sevinci bəxş etdilər. Qalib xalqımız XXXIII Paris Yay Olimpiya Oyunlarının ilk günlərindən cüdoçularımız Hidayət Heydərov və Zəlim Kotsoyevin parlaq qələbələrini sevindi.

Bizi məmnun edən onların peşəkarlığı, idmandakı uğurları ilə yanaşı, eyni zamanda davranış qaydaları idi. Bu iki idmançımızın qazandığı nəticə göstərdi ki, əzmkarlıq, məqsədə doğru addım-addım irəliləyiş olanda uğur qazanmaq da mümkündür. Qızıl medalçılarımızın uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyub saxlamaları və bu liderliyi Olimpiya Oyunlarında bir daha nümayiş etdirmələri sözlərimizin təsdiqidir.

İdman ənənələri yaşadılır

Əlbəttə, Olimpiya Oyunlarında ən yüksək nəticələri qazanan idmançılarımızın qələbələrini sevindiyimiz kimi, bu fürsəti qaçıran təmsilçilərimizə görə də bir qədər məyus oluruq. Bu da təbiidir. Çünki öldə edilmiş medalların sayında, ölkələrin sıralamasında daha da irəlində ola bilərdik. Qalib ölkəmizə idmanda da daha böyük zəfərlər yaraşır. Amma nəzərə almaq lazımdır ki, Olimpiya Oyunlarında qızıl medal qazanmayan, xüsusilə uşaq-yeniyyətə idmanına bundan sonra da diqqət göstərilməsinə mühüm vəzifə kimi qarşıya qoydu.

Hər bir ölkənin idman nailiyyətlərində gənc nəslin bu sahəyə marağı, idmanın kütləvililiyi çox böyük rol oynayır. Buna isə ölkə idmançıların qələbələrini, xüsusilə olimpiya uğurları mühüm təsir göstərir. İdmançılarımızın olimpiya uğurlarından sonra yeniyyətə gənclərin idman zalına axınını, ardıcıl məşqlərinə hər birimiz şahid olmuşuq. Bu baxımdan Paris-2024 Yay Olimpiya Oyunlarından

sonra ölkədə cüdo və digər idman növləri ilə məşğul olan uşaqların, yeniyyətə gənclərin sayı artacaq. Gənc nəslin fiziki və mənəvi sağlamlığı, ziyanlı vərdişlərdən uzaq durması baxımdan bu, çox önəmlidir. "Uzun illər ərzində idmanın kütləvililiyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkər gənc nəsəl yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəsillərlə haqlı olaraq fəxr edə bilərik" - Azərbaycan Prezidenti idmançılarla görüşdə vurğuladı ki, öldə edilən nailiyyətlər eyni zamanda medallar qazandıq idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər.

Azərbaycanın bütün məkanlarında idmanla həm həvəskar, həm peşəkər səviyyədə məşğul olmaqdan ötrü hər cür şərait var. Son onilliklər ərzində ölkəmizdə mükəmməl idman infrastrukturunu qurulub. Bu prosesdə hazırda dövlət qurumları ilə yanaşı, özəl sektor da yaxından iştirak edir. İdman sahəsi, müxtəlif növlər üzrə keyfiyyətli infrastruktur, peşəkər hazırlıq xidmətləri təklif edən idman klublarının fəaliyyəti Azərbaycanı gərilir biznes növdür. Bu şərait getdikcə də təkmilləşir. Ölkəmizdə idman siyasətini həyata keçirən qurumlar arasında federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan idmançıların daha böyük qələbələrini, gələcəkdə daha çox medal sayının olmasına zəmin yaradır.

Yeni qələbələrə hazırlıq

Başa başlan hər Olimpiya Oyunu yenisinin başlanğıcı deməkdir. Çünki dörd ildən sonra parlaq qələbə qazanmaqdan ötrü qarşıdakı müddətin hər gününü, saatını düzgün dəyərlandırmək, aramsız məşqlər etmək, idman formasını qorumaq, gücü-peşəkarlığı artıraraq bu oyuna vəsiqə qazandırmaq seçim yarışlarından, o cümlədən Avropa və dünya çempionatlarından uğurla keçmək lazımdır. Azərbaycan Prezidentinin də idmançılara əsas tövsiyələrindən biri bu oldu. Müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start verəcəyini, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işlərinin gədəyini xatırladaraq növbəti Olimpiya Oyunlarına da irəlidən hazırlaşmağın zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bir neçə idman növündə nasillərin dəyişməsi prosesinin getməsinə də diqqətə çatdırdı və növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmasını, xüsusilə uşaq-yeniyyətə idmanına bundan sonra da diqqət göstərilməsinə mühüm vəzifə kimi qarşıya qoydu.

Hər bir ölkənin idman nailiyyətlərində gənc nəslin bu sahəyə marağı, idmanın kütləvililiyi çox böyük rol oynayır. Buna isə ölkə idmançıların qələbələrini, xüsusilə olimpiya uğurları mühüm təsir göstərir. İdmançılarımızın olimpiya uğurlarından sonra yeniyyətə gənclərin idman zalına axınını, ardıcıl məşqlərinə hər birimiz şahid olmuşuq. Bu baxımdan Paris-2024 Yay Olimpiya Oyunlarından

ri öz siyasi oyunlarının alətinə çevirmək cəhdləri də mənfi təəsüratlarla xatırlanacaq və daim qınanacaq.

Əsrlər boyu Olimpiya Oyunları sülhə xidmət edib. Hətta tarixin ibtidai dövrlərində də Olimpiya Oyunları keçirilən zaman müharibələr dayandırılıb. Münaqişələr, qarşılıqlı ittihamlar bir neçə gün də olsa, kənara qoyulub. Özüni mədəni ölkə adlandıran Fransa isə utanmadan XXXIII Paris Yay Olimpiya Oyunlarının açılış tədbirində belə buna zidd yanaşma sərgiləyir və bütün dünyanın gözü qarşısında özü haqqında ikrah doğurdu.

Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımında, Ermənistan və Azərbaycan idmançıları Sena çayından keçən zaman "Fransa 2" telekanalının aparıcısının bu iki ölkə haqqında sərsəm təqdimatları, Azərbaycan qarşı qərəzli münasibəti buna bir nümunədir.

Əlbəttə, Azərbaycana qarşı kinküdrətini Ermənistanın himayədarı kimi hər fürsətdə bürüzə verən Fransadan başqa mövqə gözləməyə də dəyməz. Amma bu kinin, qərəzin Yay Olimpiya Oyunları kimi tədbirin açılış mərasimində də sərgilənməsi, rəsmi Parisin hətta bunu da fürsət bilərək televiziya aparıcısının dilində danışması, idmanı özünün siyasət çirkəbinə bulaşdırmaq cəhdi artıq yaramazlıq son hoddur. Bununla belə nəzərə almaq lazımdır ki, Yay Olimpiya Oyunları həm də xalqların, dövlətlərin, hökumətlərin öz dəyərlərini sərgilədikləri məkandır. Amma Fransa, konkret Makron hökuməti heç bir mədəni dəyəri malik olmadığını çirkin əməlləri ilə göstərdi.

Fransa dövlətinin bu cür qərəzinə ən möhtəşəm cavab idmançılarımızın Parisdə qazandıqları parlaq qələbələr, Fransa paytaxtında ucalan bayrağımız, səslənən himnimizdir.

Qalib Azərbaycan xalqı, dövləti bundan sonra da ona hər hansı məsuliyyətsiz, qərəzli münasibət göstərəcəkləri, çamur atmağa qalxanları yeni nailiyyətləri, yeni qələbələrini ilə yerlərində oturdacaq.

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı Kambocada Azərbaycan haqda təqdimatla çıxış edib

Diaspor Gənclərinin V Yay Düşərgəsinin Kambocadan iştirakçısı Fazy Heath öz ölkəsinə geri döndükdən sonra Azərbaycan haqqında təqdimat hazırlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.



Vurğulandı ki, təqdimatda ölkəmiz və düşərgə haqqında ətraflı məlumat verilib. Fazy Heath işğaldan azad olunmuş Laxın, Xankəndi, Şuşa, Xocalı və Əsgoran haqqında təəsüratlarını bölüşüb.

Tədbirdə Kambocanın müxtəlif universitetlərində təhsil alan 16 tələbə iştirak edib. Sonda Fazy Heath onlara Azərbaycanı ziyarətə dəvət etdi.

Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsi bu il Laxın şəhərində baş tutub. Düşərgədə dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.

Rəqəmsal tələbə kartı istifadəyə verilir

Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinin tələbələri "mygov" platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəəcəklər.



Rəqəmsal tələbə kartı artıq tələbələr arasında istifadəyə verilir.

Innovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, İRİA, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilib. Belə ki, artıq AzTU tələbələri tələbə biletini məlumatlarını "mygov" tətbiqindən rəqəmsal formada təqdim edəəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hal üçün rəqəmsal tələbə kartından istifadə nəzərdə tutulub. Bunun üçün tələbə "mygov" tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu "kartlar" bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki "QR paylaş" düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək, məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları "mygov Checker" mobil tətbiqi və ya veb-platfomasi vasitəsilə yoxlaya biləcək.

Tələbə daha sonra "mygov" mobil tətbiqində "paylaşdığım məlumatlarımı" bölməsində paylaşdığım məlumatların tarixçisi ilə tanış ola bilər.

Qeyd edək ki, "mygov" rəqəmsal hökumət platforması innovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalıdır və yeni nəsil rəqəmsal hökumət yanşmasına dair funksionalıqları özündə birləşdirir.

● Vətənpərvərlik ruhu

Coşqu və böyük cəsarətdən doğan qəhrəmanlıq

Qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Həmin yazılarda qəhrəmanlıq böyük qürur və məhəbbətlə tərənnüm olunub. Bu da təbiidir. Çünki qəhrəmanlıq ucaqlıq, rəşadət və iltivəyə doludur. İnsan qəlbində dolayan hissənin ən əli və yüksəyidir.

Adma, şərifinə dastanlar qoşulmuş qəhrəmanlıq hər kəsin qəlbində bir cür doğulur, bir cür formalaşır. Qəhrəmanlıq insan mənəviyyatını daim işıqlandırır və heç vaxt sönməyən əbədi məşələ bənəyir. Yandıqca tarixin qəhrəmanlıqları dolur səhifələrini nura boyayır, dünyaya yenice göz açmış nəsilərə yol göstərir. Cəsurlar isə zaman-zaman bu məşələni götürərək onu daha da gur şöləndirirlər.

Döyüşçünün qəhrəmanlıq göstərdiyi məqam onun hiss

və duyğularının vulkan kimi qəflətdən püskürdüyü andır. Həmin anın qarşısını alıb saxlamaq qeyri-mümkündür. Çünki o, bir göz qırpmında daşib kükrəyərək sədləri aşır. Bu elə bir coşqu, elə bir yüksəliş, elə bir özəmətdir ki, insana adı vaxtlardakından on qat artıq güc verir onu uğura kökləyir. Qollarında dolaşan bu qeyri-adi güc və bacarıq döyüşçünün ürəyini cəsarətlə, hünər və fədakarlıqla dolduraraq, qələbə qazanacağına böyük ümid və inam verir. İn

san bu coşqunun ağışında cəsarətin bacarıq bilməyəcəyi bir addımı ataraq, qəhrəmanlıq zirvəsinə yüksəlir. Cəsarəti və hünəri ilə tarix yazaraq gələcək nəsillər üçün fəxr edilsə, qürur duyulması bir örnək qoyub gedir.

Dünya binə olandan qəhrəmanlıq canında və qanında coşuluq gözdəndirən insanları təsir dairəsində saxlayıb, onları özünə çəkib. Qəhrəmancasına vuruşmağa can atan insanlar seçilənlərdən olub, tarixdə pozulmaz izlər qoymağa çalışıblar. Onlar qəhrəmanlıq məqamında hətta ölümlü də göz altına almadan cəsarətli addım atıb, düşmən üstünə şığıyıblar. Sözün bu yerində Şeyx Şamilin söylədiyi bir fikir yada dü-



şür: "Aqibətini düşünən heç vaxt qəhrəman ola bilməz". Qəhrəmanlıq yolunun yolçuları yalnız cəsarət insanlarıdır. Onlar bu yollarda ürəkliyində döyüş ruhu qorxuya meydan oxuya-oxuya daim irəli - zəfərlərə doğru addımlayırlar.

Bütün emlər tədris olunur, öyrədilir və bir müddətdən sonra müxtəlif variantlarda ha-

zırlanmış testlərlə sınaqdan keçirilir. Sonda bilik və bacarığın göstəricisi olan ballar üst-üstə toplanaraq cəmlənib qiymətləndirilir. Qəhrəmanlıq dərsləri isə tədris olunmur. Onu insanlara həyat özü öyrədir, yaxud insanları onu həyatdan özləri öyrənirlər. Qəhrəmanlar üçün test və sınaq imtahanının əbədi məkanı yalnız

hərb meydanlarında gedən qanlı döyüşlərdir.

Yaşanmış və artıq bizim üçün keçmiş bir parçasına çevrilmiş tariximizin səhifələrində elə qəhrəmanlar olub ki, onlar igidlikləri ilə daim bizi heyrləndirirlər. Əlimizdən tutaraq bizi öz arxalarınca qəhrəmanlıq məkanına çəkib aparırlar. Heç tarixin çox də-

rinliklərinə getməyək. 44 gün davam edən İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz Müzəffər Əli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Məhz gənclərimizin igidliyi və qəhrəmanlığı sayəsində torpaqlarımız 30 ilə yaxın davam edən erməni işğalından azad olundu. Bu cəsur oğulların savaş meydanlarında göstərdikləri igidlik və cəsarət heç vaxt unudulmayaacaq. Təbiidir ki, döyüşlər zamanı zabit və əsgərlərimizə güc verən, qəhrəmanlığa kökləyən yurd təəsübkeçliyi, Vətən sevgisi, doğma el-öbnəni hər tərəfini azad görmək arzuları

və istəyi idi. Bu istəyin, bu əməlin bətinə, mayasında daim ölməyən bir yüksəliş, qürur və məğlubedilməzlik ruhu yaşayır.

Qoy gələcək nəsillər bu qəhrəmanların igidliyi və cəsarəti qarşısında baş əyib adlarını hörmətlə çəksinlər, xatirələrini ehtiramla anınsınlar. Sabahımız gəncləri igidliyi və cəsarəti bu qəhrəmanlardan öyrənsinlər, onlardan örnək götürsünlər. Bünövrəsi şərafət və cəsarətlə qoyulmuş qəhrəmanlıq yolunu elə şərfəli də davam etdirsinlər. Qəhrəmanlıq tariximizə daha möhtəşəm, daha önəmli səhifələr yazsınlar.

Vahid MƏHƏRƏMOV,
"Azərbaycan"

REGIONLAR

Hacıqabul sənaye zonasının yeni statusu geniş imkanlar vəd edir

2017-ci ildə Hacıqabul Sənaye Məhəlləsi yaradılma məqsəd o idi ki, sənayedə mikro, kiçik və orta sahibkarların fəaliyyəti dəstəklənsin, qeyri-neft sektorunun davamlı inkişafı təmin edilsin və əhalinin istehsal sahəsində məşğulluğu artırılsın. Ötən 7 ildə bu sahələrlə bağlı xeyli işlər görüldü.

Fəaliyyətə başladığı gündən Hacıqabul Sənaye Məhəlləsinə (HSM) sahibkarlar tərəfindən böyük maraq göstərildi. Nəticədə HSM ölkənin ikinci sənaye məhəlləsi olmağa yarası və yaradılması nəzərdə tutulan iş yerlərinin sayına, istehsal olunmuş məhsulların və planlaşdırılan investisiyaların həcminə görə birinci, faktiki investisiyaların həcminə görə isə ikinci sənaye məhəlləsinə çevrildi, qeyri-neft sektorunun davamlı inkişafına geniş dəstək verdi. Sahibkarlığın dəstəklənməsi sayəsində müasir texnologiyalar hesabına məhəllədə rəqəbatqabiliyyəti məhsullar istehsal edən sənaye müəssisələri yaradıldı ki, bu da eyni zamanda əhalinin məşğulluğunun artırılması ilə müşayiət olundu.

Bütün bunlar məhəllənin qısa müddət sonra sənaye parkına çevrilməsinə imkan verdi və iyun ayında Prezident İlham Əliyevin fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradıldı. Sənaye məhəlləsinin sənaye parkına çevrilməsi sözsüz ki, layihənin uğurundan xəbər verir.

Məlumdur ki, sənaye parkları iri sahibkarlıq subyektləri, sənaye məhəllələri isə kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulub. Sənaye parklarında rezidentlər üçün bir çox vergi



və güzəşt olduğu halda, sənaye məhəllələrində infrastruktur təmin edilmiş sahibkar nəzərdə tutulmuş güzəştlərdən ancaq İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi əldə etməklə yararlı ola bilər. Bu sənədi əldə etməklə sahibkarlar texnika və texnoloji avadanlıqların, qurğuların idxalı zamanı əlavə dəyər vergisi və gömrük rüsumlarından, omlak və torpaq vergilərindən 7 il müddətinə azad olunurlar.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan böyük imkanlara malik sənaye obyektləri istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarlarda rəqəbatqabiliyyəti, beynəlxalq standartlara uyğun məhsul istehsal edir. Həmin irəliləyiş iqtisadi sahədə isla-

hatların davam etdirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəticəsində qazanılıb. Bu səbəbdən Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunur. Elə buradaca ilin 7 ayı üzrə rəsmi göstəricilərə nəzər yetirək: Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulları istehsal edilmiş. Onun 65 faizi mədəncixarma, 29,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlə-

məsi və emalı sektorlarının payına düşüb.

Yeni status Hacıqabul Sənaye Parkına daha böyük işlər görməyə imkan verəcək. Hazırda parkda 14 sahibkarlıq subyekti qeydiyyatdan keçib, onlardan 9-u artıq fəaliyyətə başlayıb. İndiki layihələrə qoyulan investisiyaların ümumi həcmi 44,2 milyon manat təşkil edir. Ümumilikdə sənaye parkının bütün rezidentləri tərəfindən yatırılacaq investisiyaların həcmi 163 milyon manatdan çox olacağı gözlənilir. Bura 400-ə yaxın daimi iş yerinin yaradılmasını da əlavə etsək, mənşərdə aydın olur. Sənaye zonasının yeni statusu ilk növbədə müasir innovativ və yüksək istehsal texnologiyalarından istifadə

edən müəssisələrin yaradılması imkanlarını genişləndirəcək. Yeni iş yerlərinin yaradılmasına, daxili bazarda yerli istehsalatın təminatına və qeyri-neft məhsulları ixracının artırılmasına xidmət edəcək.

Hacıqabul Sənaye Parkında artıq irimiqəşli layihələrin həyata keçirilməsinə start verilib. Bu günlər İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan "AGAS Group" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, ölkəmizdə keçiriləcək COP29-a və "yaşıl enerji" islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədi ilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternativ enerji ilə təmin edilməsi nəzərdə tutulur. Memorandum çərçivəsində "AGAS Group" MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq Günəş-Elektrik Stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırılması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və sənaye parkının "yaşıl enerji" ilə təmin olunması planlaşdırılır.

Sənaye Parkının istehsal gücünün ilbəil artacağına nəzərə alaraq deyə bilərik ki, bu zona innovativ texnologiyaların tətbiqi üçün mühüm platformadır. Parkda sənaye istehsalının genişləndirilməsi regionun, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək, eləcə də iri sənaye layihələrinin gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradacaq.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Şəki və Oğuzda mövsümün ilk toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatlığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.



Toxum sərgi-satış yarmarkasında payızlıq dənli bitkilərin ölkə üçün yüksək reproduksiya, sertifikatlı toxumlar nümayiş olunub. Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalatı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Şəki şəhəri "ASAN xidmət" mərkəzi və Oğuz rayonu Olimpiya İdman Kompleksinin ərazisində keçirilən yarmarkalarda Şəki-Zaqatala iqtisadi rayonundan olan fermerlər qatılıblar.

Tədbirdə COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib.

Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarını sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar veriblər.

"Sığorta Festivalı" ilk dəfə Naxçıvana gələcək

Avqustun 24-də Mərkəzi Bank, Azərbaycan Sığortacılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda ilk dəfə "Sığorta Festivalı" keçiriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta məarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiəti ilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Şuşada daha bir beynəlxalq elmi konfrans keçiriləcək

Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliyə təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatlığı ilə baş tutacaq.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.



Qaxın dağ çayları ram olunur

Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahibbərkitmə işləri davam etdirilir.

İdarənin baş mühəndisi Turan Şahidov AZƏRTAC-a bildirib ki, müəssisənin 2024-cü il üçün iş planına əsasən, ötən müddətdə İbaxlı, Qaratala və Uzunatala kəndlərinin, həmçinin həmin ərazidəki meşə zolağının mühafizəsi üçün Kürmük çayının sol sahilində 48 metr uzunluğunda, 672 kubmetr həcmdə daş-beton bənddə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ilin əvvəlində mövcud bəndlərdə 385 kubmetr həcmdə cari təmir işləri görüldü, 252 kubmetr həcmdə qabion bənd quraşdırılıb.

Baş mühəndisin sözlərinə görə, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ra-

yon Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində suvarma kanallarında 100,8 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda çay yataqlarında 227,5 min kubmetr həcmdə məcratəmizləmə işləri görüldü. Torpaq kanalların beton üzlüyə alınması istiqamətində də işlər davam etdirilib. Müddət ərzində 6 arteziyan quyusu cari təmir olunub.



Tovuz torpağında yetişməyən məhsul yoxdur

Zəhmətə qatlaşan kənd adamının təknəsi boş qalmır

Azərbaycan iqtisadiyyatında, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Həmin hesabla taxılın inkişafı, onları ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.

Bu baxımdan Tovuz rayonu da istisna deyil. Xüsusilə son illər rayonda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində sanballı nailiyyətlər qazanılır. Götürək əsas strateji kənd təsərrüfatı sahəsi olan taxılçılıq. Tovuzlular hər il bu sahədə yüksək göstəricilər qazanırlar. Bu il də rayon taxıl istehsalında fərqlənib. Belə ki, 14 min 137 hektar sahənin hər hektarından 33,3 sentner məhsul götürülüb. Tovuzda taxıl istehsalı ilə məşğul olan qabaqcıl təsərrüfatlar çoxdur. "Aqro Dairy" MMC bu il zəmilərdən 26883,2 ton buğda, 3235 ton arpa biçib. "Tovuz Aqrokompleks" də yüksək göstəriciyə nail olub - 260 hektar sahənin hər hektarından 46 sentner olmaqla ümumilikdə 1196 ton məhsul götürüb.

Onu da qeyd edək ki, hər il rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının bir hissəsi xaricə ixrac olunur. Belə məhsullardan biri yerləküdür. Rayonda on çox yerlək Hünanlar kəndində ökilir. Kür çayının sahilində yerləşən kənddə yaşayan demək olar bütün sakinlər əsasən yerləkünü ölkəyə ixrac edirlər. Təsərrüfat sahibləri yetişdirdikləri məhsulun bir hissəsini yerli bazarlarda satır, bir hissəsini isə xarici bazarlara - əsasən Rusiya və Belarusa ixrac edirlər. Ümumiyyətlə, kənddə 428 təsərrüfat var ki, onun da 400-ü yerlək yetişdirməklə məşğul olur. Artıq bu sahədə zəngin təcrübə qazanmış onlarca kənd sakinə var. Onlardan Abuzər Məcidov və Məhəmməd Abdullayev xüsusilə fərqlənirlər. Bu təsərrüfat sahibləri keçən il olduğu kimi, bu il də sahələrdən bol məhsul toplayıblar.

Rayonda baramaçılığın inkişafına da diqqətə yanaşırlar. Dövlətin ayırdığı



subsidiyalar, eləcə də kümçülərə yaradılan şərait Tovuzda bu sahəyə marağı xeyli artırıb. Qısa vaxt ərzində çəkdikləri əziyyətin bəhrəsini görən rayon sakinləri artıq 7 ildir ki, bu gəlirli sahə ilə məşğul olurlar. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası sahəsində uğurlu addımlar atan tovuzlular demək olar ki, hər il bu sahədə yüksək göstəricilərə nail olurlar. Bu gün rayonda elə bir kənd yoxdur ki, orada barama saxlamağa maraq göstərməsin. Cari ildə də kümçülər barama ipəkçirundən bəslənməsinə yüksək səviyyədə həyata keçirərək yüksək məhsuldarlığa nail olublar. Belə ki, 55 kümçü 150 qutu barama qurdu götürürək 7 ton yaş barama təhvil verib.

Tovuzda üzümçülüğün zəngin və qədim ənənəsi var. Son illər rayonda üzüm plantasiyalarının sahəsi xeyli genişlənməmişdir. Bu gün rayon üzrə 822,4 hektardan çox üzüm bağı var ki, onun da 3 hektarı keçən il salınmışdır. Üzüm bağlarının 680,4 hektarı süfrə,

142 hektarı texniki sortlardır. Hazırda dağlarda məhsul yığımının qızğın çağıdır. Bağbanlar məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər etmişlər. Hələlik 7 hektar bağdan 105 ton üzüm yığılmışdır. Hər hektardan orta hesabla 15 ton məhsul götürülmüşdür ki, bu da keçən illik göstəricidən çoxdur.

Son illər Tovuzda tütünçülük də inkişaf edir. 4 ildir ki, rayonda bu işlə "Tovuz Aqro Sənaye" MMC məşğul olur. Şirkətdə çalışan 250 nəfərdən artıq rayon sakini dolanışığını bu sahədən əldə edir. İstehsal olunmuş tütünün qurulmasında da heç bir problem yaşanmır - MMC-nin nəzdində müasir tütünqurutma məntəqəsi yaradılmışdır. Məntəqədə 20 nəfərdən artıq işçi qüvvəsi çalışır. Hazırda plantasiyalarda yığım davm edir. İlk göstəricilər ürəkcaandır, sahələrdə bol məhsul var. Mütəxəssislərin dediyinə görə, nəzərdə tutulan proqnoz yerinə yetiriləcək.

Kartof istehsalında da Tovuz öndə gedir. Demək olar ki, hər il kartof is-

tehsalı artır. Bu il 673 hektarda kartof ölkə təsərrüfatı sahibləri indiyədək 520 hektar sahənin məhsulunu yığmışlar. İndiyədək sahələrdən 16 ton kartof götürülmüşdür ki, bu da yüksək göstərici sayılır. Yığım işi davam edir.

Tovuz heyvandarlığının inkişafı üçün əlverişli region sayılır. Bu imkanlardan istifadə edən rayon sakinləri hər il mal-qaranın baş sayını artırırlar. Hazırda rayonda 137,3 min baş dəvər, 25,6 min baş qaramal var. Həmin qaramalın 42,6 faizini ana inəklər təşkil edir ki, bunun da sayəsində əhalinin ot və süd məhsullarına olan tələbatı ödənilir. Rayonun Bozalqanlı kəndində fəaliyyət göstərən süd emalı müəssisəsi istehsal olunan məhsulun qəbulunda mühüm rol oynayır. Burada 20-dən artıq işçi çalışır ki, onların qüvvəsi ilə qatıq, yağ və pendir istehsal edilir. Müəssisənin istehsal etdiyi məhsullara tələbat çox olduğundan alıcı problemi yoxdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

33 ölkədə 280 humanitar işçi öldürülüb

BMT-nin məlumatında bildirilir ki, 2024-cü il bu baxımdan daha ağır il ola bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2023-cü ilin bütün dünyada humanitar yardım işçiləri üçün ən ölümcül il olduğu müəyyənənmiş. Ancaq 2024-cü il bu baxımdan daha da pis il ola bilər.

Avqustun 19-da Cenevrədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin verdiyi məlumata görə, ötən il 33 ölkədə 280 humanitar işçi öldürülüb. Bu əməkdaşların yardımından çoxu Qəzza zolağında həlak olub.

2023-cü və 2024-cü illərdə öldürülən humanitar yardım əməkdaşlarının sayının xüsusilə yüksək olduğu digər bölgələr Sudan və Cənubi Sudan. İlk onluğa həmçinin İsrail və Suriya - hər ölkədə yeddi ölüm, Efiopiya və Ukrayna - hər birində altı ölüm, Somali - beş ölüm, Myanma və Konqo Demokratik Respublikası (hər birində dörd ölüm) daxildir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin direktoru vəzifəsini icra edən Coys Msuayann bildirdiyinə görə, 2024-cü il avqustun 7-nə kimi həlak olmuş humanitar yardım işçilərinin sayı dünya üzrə 172 nəfərə çatıb.

Beynəlxalq təşkilat bəyan edib ki, humanitar işçilərə qarşı zorakılığın adı hala çevrilməsi və məsuliyyətin olmaması qəbul ediləməzdir. Bu, məsuliyyətsizlikdir və humanitar əməliyyatlar üçün son dərəcə zərərli.



Ümumdünya təşkilatı bildirir ki, belə bir statistikanın başlanğıcından bəri heç vaxt bir il ərzində öldürülən humanitar işçilərin sayı bu qədər yüksək olmayıb.

Silahlı münaqişələrin gedişatını tənzimləyən və onların nəticələrini məhdudlaşdıran ümumi qəbul edilmiş beynəlxalq qanunlara baxmayaraq, bu qanunların pozulması halları dayanmır, etirazsız və nəzarətsiz qalır. Mülki şəxslər, o cümlədən humanitar yardım işçiləri bunun üçün döhlətli bədalə ödəməyi bir zamanda cinayətkarlar ədalət məhkəməsindən kənarda qalmaqda davam edir.

Yaranmış acınacaqlı vəziyyətlə bağlı ümumdünya təşkilatı bir daha çağırış edir: "Humanitar yardım işçilərinə və humanitar obyektlərə hücumlar dayandırılmalıdır!"

Bu arada Almaniyannın xarici işlər naziri Annalena Berok müxtəlif ölkələrdə humanitar təşkilatların nümayəndələrinə qarşı davam edən zorakılığı kəskin şəkildə pisləyib. O xatırladı ki, dünyada təxminən 363 milyon qadın, kişi və uşaq humanitar yardımdan asılıdır, bu, planetimizdə məskunlaşan hər 22 nəfərdən biridir.

Nazirin avqustun 19-da yaydığı bəyannatda vurğulanır ki, həmin insanların əksəriyyəti üçün humanitar yardım işçiləri çox vaxt son ümid yeridir. Onlar böyük risk altındaykən başqalarının həyatını xilas etmək üçün ön ucqar və təhlükəli yerlərə gedirlər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Ermənilər təlaş içərisindədir: "Moskva İrəvana qarşı qəzəblidir"

Ermənistan mətbuatı və siyasi ekspertləri Rusiya Prezidentinin Azərbaycana səfərindən ciddi narahatdırlar

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin mehriban qonşuluq və dostluq prinsiplərinə söykənərək inkişaf etdiyini növbəti dəfə göstərdi. Ən əsası, bir daha təsdiq olundu ki, bu münasibətlər həm də strateji xarakter daşıyır və Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşdır.

Bütün bunlar isə müstəqil dövlətçiliyini qura bilməyən məğlub Ermənistanda hələ də böyük narahatlıqla qarşılanmaqdadır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycan, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, İrəvana isə tamamilə fərqli münasibət bəsləyir.

Erməni politoloq Suren Surenyants deyib ki, Rusiya Prezidentinin Vladimir Putinin Azərbaycana səfərinə görə Ermənistandakı bezi dairələr həyəcanlı salacaq, Bakı və Moskva arasında antiertməni sövdələşməsinin olduğunu deyəcəklər. O, İrəvanın emosiyalara qapılmaqdan prosedurlara ayıq baxmaqlı olduğunu bildirir: "Rusiya ilə Qərbdə əsaslı münaqişə şəraitində Minsk qrupu formatı artıq mövcud deyil. Bir tərəfdən Rusiya-ABŞ münasibətləri, digər tərəfdən Fransanın çəhdləri bütün regionlarda, o cümlədən Cənubi Qafqazda sifir nəticə verir. Üstəlik geosiyasi mərkəzlərin regionda təhlükəsizliklə bağlı tamamilə fərqli tələbləri var. Təəsüflə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə ağır məğlubiyətdən sonra Ermənistan beynəlxalq münasibət-

lərdə obyektə çevrilərək subyektləşməyə başladı. Etiraf etmək nə qədər çətin olsa da, bütün geosiyasi mərkəzlər indi ilk növbədə Azərbaycanla razılıq gəlməyə üstünlük verirlər. Baş nazir Nikol Paşinyan sifir "xilaskar" axtardığı üçün Rusiyanın orbitindən çıxmağa davam etdiyi halda Azərbaycan subyektləşməyə başladı".

Surennyants bildirir ki, İrəvan və Bakı arasında danışıqlar artıq ikitərəfli formata keçib. Azərbaycan da bunun belə olmasını istəyir. Yəqin V.Putin də bu reallığın fərqindədir. Amma o, Bakıda danışıqlar apararaq Qərbin regiona təsirini azaltmağa çalışır: "Bakı regional məsələlərin diplomatik səviyyədə həlli üçün Rusiya ilə münasibətlərdə səbirlə olmağın əhəmiyyəti artır. Bizim hakimiyyət isə sadəcə, Putinin səfərini növbəti addım kimi qəbul edəcək. Ermənistan Qərbi tənzim edəcək. İndi nə oldu? Onlar bizimlə bağlı məsələni iştirakımız olmadan Bakıda müzakirə edirlər".

"4rd.am" saytı isə yazıb ki, yaranmış bu vəziyyətdə Rusiya İrəvana əvvəlki diqqət və qayğıni göstərmir: "Prinsipce

çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünyə qədər inanılmaz görünən məsələlər bu gün gəlməyə başladılar. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşdılar. Belə bir inanılmaz və çətin vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva müharibədə məğlub olan erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib".

Erməni siyasi şərhçi Razmik Aqacanyan isə bildirir ki, Vladimir Putinin Bakıya səfəri hər zaman olduğu kimi, İrəvanı daha sürətlə Moskva üçün arxa plana itələyir: "Bunun səbəbləri çox sadədir. Rəsmi İrəvan əslində Rusiyaya qarşı hansısa addım etmədiyi, Qərblə gizli sövdələşmələrdən getmədiyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz bu səbəbdən Moskva İrəvana qarşı qəzəblidir. Moskva qəzəbini əslində müxtəlif formada ifadə etməyə başlayıb. Ermənistanın müharibədə məğlubiyəti, iqtisadi vəziyyətinin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu, hələ başlanğıcdır. Rusiya satdığı enerji daşıyıcılarının qiymətini qaldırırsa, onda vəziyyət daha pis olacaq. Amma görürəm, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə də Ermənistanı müsbət nəşə gözləmir. Azərbaycan

vəziyyətdən maksimal dərəcədə istifadə etməyə çalışır. Azərbaycan bu gün müharibədəki qələbənin verdiyi əlavə üstünlüklərlə kifayət qədər uğurlu gedişlər etməyi bacarıb və Ermənistan onun ağırsını daha çox hiss edəcək".

Azərbaycanın Rusiya üçün nə dərəcədə böyük önəm kəsb etdiyini siyasi icmalçı Ork Minosyanın "X" sosial şəbəkəsində etdiyi paylaşımındakı fikirlər də təsdiq edir. O, vurğulayır ki, Azərbaycanın dövlət başçısı Rusiyada yüksək hörmət və ehtiramla qarşılanır, Paşinyan isə ən yaxşı halda sadəcə hesabət üçün çağırılırdı: "Hazırda Ermənistanın Rusiya və Qərblə münasibətləri normal deyil. Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğuna davam etdirirdi, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərə xeyli zərbə vurub".

Göründüyü kimi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Bakı və Moskva arasında münasibətlərin kifayət qədər yüksək səviyyəyə yüksəldiyinə bir daha əyani şəkildə nümayiş etdirdi. Burada əldə edilən razılıqlar qarşıdakı dövr ərzində Rusiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşəcəyini göstərir. Proseslərin bu istiqamətdə inkişafından narahat olan əsas tərəflərdən biri isə məğlub Ermənistandır.

Elçin CƏFƏROV, "Azərbaycan"

Ermənistana məxsus kvadrokopter mövqelərimiz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib



Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun üzvü mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilot-suz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Hərbi qulluqçularımız "Altın Kıran - 2024" təlimində iştirak edirlər

Azərbaycan və Qazaxıstan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ə verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.



İnformasiya texnologiyaları və ondan təhlükəsiz istifadə

Ziyanlı proqramlardan qorunmağın səmərəli yolu istifadəçilərin maarifləndirilməsidir

Azərbaycanın son illər sürətlə iqtisadi inkişaf və Vətən savaşında qazandığı Zəfər sayəsində regionun lider dövlətinə çevrilməsi, bütün dünyada böyük nüfuz qazanması dostlarımızı sevindirir və, düşmənləri, onların himayədarlarını qıcıqlandırır, yuxusunu qaçırır.

Cənubi Qafqaz nəzarətdən məhrum olan superqüvvələr regiona müdaxilə planlarından əl çəkmir, sülh sazişi imzalamaqdan yayınan məğlub Ermənistandakı revanşist qüvvələri fəallaşdırırlar. Və bu zaman ənənəvi əməllərlə yanaşı, informasiya texnologiyalarından da istifadə etməyə çalışırlar.

Bütün bunları nəzərə alan Azərbaycan dövləti tərəfindən vaxtında lazımi tədbirlər görülür, müvafiq peşəkar addımlar atılır. Əgər əvvəllər informasiya texnologiyalarına nəzarət və baxış fərqli idisə, müəyyən qurumlar vəzifələri bölüşüb iş aparırdırsa, 2023-cü ilin sentyabrından məsələlər daha daqıq, mərkəzləşmiş, yeni normativ-hüquqi aktlarla tənzimlənir. Məlum olduğu kimi, ötən il avqustun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi dair 2023-2027-ci illər üçün Strategiyası"ni təsdiq etmişdir. 8 bölmədən ibarət sənəddə global trendlər, mövcud vəziyyətin təhlili, hədəf və məqsədlər, prioritet istiqamətlər, risklərin idarəçiliyi, maliyyələşmə mexanizmləri və s. əksini tapmışdır.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı və ekspert Bəhrux Əliyev bildirir ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iştirakı ilə kifayət qədər sanballı sənəd hazırlanmışdır. Sənəd dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmini üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, informasiya infrastrukturunun təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şərait yaradılmasına xidmət edir: "Hazırda Avropa İttifaqına daxil olan 27 ölkənin, Beynəlxalq Telekomunikasiya



İttifaqına üzv 193 ölkədən isə 108-nin müəyyən dövlətləri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyaları mövcuddur. Bizim milli strategiyamızda da keyfi aktual məsələlər - informasiya təhlükəsizliyi ilə əlaqəli sahələrlə idarəetmə sistemləri arasında əlaqə, qurumlararası koordinasiya, beynəlxalq əməkdaşlıq, informasiya təhlükəsizliyi və s. müvafiq bəndlərdə əks olunub" deyən B.Əliyev onu da bildirir ki, hücum edən hər zaman on azı bir addım öndə olmağa çalışır: "Qurumlararası əlaqələr, koordinasiya və əməkdaşlıq nə qədər keyfiyyətli olsa, o qədər də güclü müdafiə sistemi və ya ekosistemi yarada bilər".

Həmsöhbətimiz vurğuladı ki, strategiya hazırlanarkən Avropa və digər inkişaf etmiş ölkələrin analoji sənədləri araşdırılmış, beynəlxalq təcrübənin ölkəmizdə necə tətbiq olunaçağı nəzərə alınmışdır: "Dördüncü bölmədə hədəf göstəricilərdən bəhs edilir və bu sahədə risklər reyestrinin hazırlanması nəzərdə tutulur. Məsələn, informasiya təhlükəsizliyi və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir (o cümlədən sənəti intellektə əsaslanan) texnologiyaların işlənilib hazırlanması üçün fəaliyyət gücləndirilməlidir. Yerli və dünya mediasında yalan və təhrif olunmuş məlumatlar kifayət qədər çoxal-

mışdır. Odur ki, müxtəlif formada informasiya təcvüzünə, milli dəyərlərin pozulmasına gətirib çıxaran məsələlərlə mübarizə strategiyamızın hədəflərindən biridir".

B.Əliyev "Cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin təmini" bəndini xüsusilə tədqiqatçıya deyir: "Hər zaman vurğuladığımız maarifləndirmə işlərinin bu sənəddə yer alması sevindiricidir. Çünki informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hər bir vətəndaş üçün prioritet məsələ olduğunu izahına, məktəblərdən tutmuş iş yerlərinə qədər təlimlərin keçirilməsinə çox ehtiyac var".

İKT eksperti bildirdi ki, internetdən gələnlərlə qlobal təhdidlərdən və zərərli informasiyalardan uşaqların mühafizəsi çox vacibdir ki, bu da sənəddə ayrıca göstərilib. "Son vaxtlar belə təhlükələrin azyaşlıların psixologiyasında, davranışında, tələyəndə hansı fəsadlara yol açması gözündədir. Hətta intihar qədər gəlib çıxan nəticələr var. Uşaqların zərərli informasiyalardan qorunması üçün müxtəlif filtrlərə və digər üsullardan istifadə edilərək faciələri önəmləndirilməlidir", - deyir ekspert qeyd edib.

Qurban MƏMMƏDOV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları Anar Həsənlıyevə anası

ŞƏLALƏ HƏSƏNOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv komitənin aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafal Suleymanova qardaşı NİZAMİ SULEYMANOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv komitənin aparatının əməkdaşı ORXAN SEYFƏDDİN OĞLU ƏHMƏDOVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

"SƏBA"ASC-nin balansında olan BOREX 2102 markalı yükləyicinin TH-020378 sayılı qeydiyyat şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı - 539-48-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39 İctimai siyasət şöbəsi - 538-56-60, 434-55-58
Məsəl kitab - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Məsəl kitab müavinləri - 539-44-91, Kompüter mərkəzi - 538-20-87, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Mühasibatlıq - 538-42-32, 538-35-55, 539-59-33
İqtisadiyyat şöbəsi

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3991 Sifariş 1860

Qiyməti 60 qəpik